



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 161 (9040) ÇƏRŞƏNBƏ AXŞAMI, 2 avqust 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Ucar rayonunun Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alınır**:

1. İyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.12-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 10,1 milyon (on milyon bir yüz min) manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2022-ci il

Qafqazın ən əlverişli investisiya məkanı

ABŞ Dövlət Departamentinin dərc etdiyi "2022 Investisiya Hesabatları: Azərbaycan" adlı sənəddə bu realıq bir daha təsdiqini tapır

Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilən Azərbaycanın coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri və əlverişli biznes mühiti ölkəmizə xarici investisiyaların cəlb olunmasına mühüm töhfə verir.

Müstəqillik illərindən bu günədək Azərbaycana yatırılmış investisiyaların həcminə nəzər yetirsək, görürük ki, iqtisadiyyata yatırılan 300 milyard dollara yaxın investisiyanın yarısı xarici sərmayələrdir. Bu, əlbəttə ki, xarici investorların Azərbaycana olan inamının göstəricisidir.

Eyni zamanda hazırda Azərbaycan investisiya yatırılan ölkə olmaqla yanaşı, investisiya yatırın güdrətli dövlətə çevrilib. Əlbəttə ki, bütün bunlar həyata keçirilən müstəqil siyasət nəticəsində qazanılan iqtisadi müstəqilliyin, strateji və etibarlı tərəfdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafı nəticəsində reallaşır.



İnkişaf strategiyasının mərkəzində aşkarlıq və şəffaflıq dayanır

Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılır

Bir neçə gün əvvəl Masallı, Lerik və Göygöl rayon icra hakimiyyətlərinin yeni təyin olunmuş başçıları qəbul edən Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı oldu.

"Mən bütün icra başçıları vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri öyrə yolla gediblər və bu gün bunun acısını çökürlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır", - deyərək dövlət başçısı bildirdi.

Effektiv mübarizənin nəticələri

Dünyada ciddi problem kimi özünü göstərən korrupsiya inkişafa və rifaha maneçilik törədən faktordur. Təsədüfi deyil ki, inkişaf səviyyəsinə asılı olmayaraq, hər bir sivil ölkə cəmiyyətinin yüksəlişinə sünü əngəllər yaradan problemlərin aradan qaldırılmasına çalışır, o cümlədən də korrupsiya ilə mübarizə aparır. Amma korrupsiyaya qarşı mübarizədən yalnız o halda danışmaq olar ki, dövlət öz siyasət iradəsini ortaya qoysun və korrupsiyanın qarşısını almaq üçün cəmiyyətin bütün səviyyələrində onunla qətiyyətli mübarizə aparsın.



"Reket jurnalistikası" ilə məşğul olanların cinayətkar əməlləri ifşa edilməlidir

Azərbaycan mətbuatı yarandığı gündən çox çətin sınaqlardan keçib. Tarixin müəkkəb, qarışıq dövrlərində də bu peşəyə könül verənlər onun adını uca tutublar.

Maddi sıxıntılarla üzlaşdığı, savadlı kadrların, oxucuların azlığından gileyli olduğu, hürufat, mətbəə problemləri ilə qarşılaşdığı vaxtlarda da Azərbaycan mətbuatı öz sanbalını qoruyub saxlayıb. Jurnalist peşəsini seçənlər vətənin inkişafı, onun parlaq gələcəyi naminə daim yazıb-yaradıblar. Cəmiyyətin, ölkənin uğurlarını da, nöqsan və problemlərini də peşəkarcılıqla qələmə alıb işıqlandırbılar.



Elm və təhsilin inteqrasiyası zamanın tələbidir

Müasir ali təhsil sisteminin günün tələbləri səviyyəsində qurulması və bu istiqamətdə islahatlar aparılması məqsədilə dünyanın aparıcı ölkələrində müxtəlif trayektoriyalar mövcuddur. "XXI əsrin problemlərinin həlli üçün istənilən cəmiyyətdə yenilənmiş ali təhsil zəruridir. Elə ali təhsil ki, onsuz heç bir millətin və dövlətin nə mədəni, nə sosial, nə də texniki inkişafı mümkündür".

1998-ci ildə Parisdə keçirilən ali təhsil üzrə ümumdünya konfransında səs-lənmiş bu fikir hazırda da öz aktuallığını saxlayır. Ali məktəbdə proseslərin hərkətverici qüvvəsi onun yeniləşmə zəruritiyi, maddi-texniki bazası və dünya təhsil sistemində daxilolma cəhdidir.



Hacıkənddə Milli Yaylaq Festivalı coşqusu

Enerji böhranı getdikcə daha da qloballaşır

Neft və qazın qiymətinin artması əksər ölkələrin iqtisadi tələtümə üzlaşməsinə səbəb olub



Avropa qitəsini həyəcənli enerji böhranı gözləyir. Ancaq bəla təkə Avropaya gəlmir. Neft və qazın daim qalxan qiymətləri artıq aylardır ki, bütün dünyada xaos yaradıb və ekspertlər bu barədə ciddi xəbərdarlıq edirlər. Qeyd edilir ki, əzab çəkən təkə Avropa və ABŞ deyil - yüksək qiymətlər bütün dünyaya ziyan vurur. Yanacaq qıtlığı və elektrik enerjisinin kəsilməsi səbəbindən

Ekvadorun Cənubi Afrikaya qədər idxaldan asılı olan ölkələr iqtisadi tələtümə üzleşir və onların hökumətləri hazırkı vəziyyətdən çıxış yolu axtarırlar. Bir sıra dərnləşən böhranlardan əziyyət çəkən Şri-Lankada kəskin qıtlıq yaranıb. Bu, hökuməti əhaliyə evdən işləməyi tapşırmağa məcbur edib. Panama işə kəskin qiymət artımı ilə bağlı başlayan etiraz nümayişlərindən sarsılıb.



Bu festival Azərbaycanın dostluq və qardaşlıq diyarı olduğunu göstərir

Erməni anaları etiraza qalxdılar

"Övladlarımızın başqa ölkənin torpaqlarında hərbi xidmət keçməsi yolverilməzdir"

Düşüydü ağır sosial-iqtisadi böhrandan hələ də xilas ola bilməyən Ermənistanı siyasətçi kimi getdikcə daha gərgin xarakter almağa başlayır. Mövcud hakimiyyətə qarşı etiraz aksiyalarının çoxalması bunun ən real təsdiqidir. Etiraza çıxanlar hakimiyyətin siyasətinin yanlış olduğunu və ölkənin sürətlə uçuruma doğru yuvarlandığını bildirir və bu səbəbdən Paşinyan hakimiyyətinin heç də uzun olmayacağını bəyan edir.

Bütün bunların fonunda Ermənistanı yeni etiraz aksiyalarının başlanılması gözlənilir. Yaranmış durumdən istifadə etməyə çalışan müxalifət Paşinyan iqtidarına qarşı təzyiqləri artırmaq üçün daha bir ciddi problem orduda ölmüş hərbi qulluqların valideynlərinin dövlət qurumlarının qarşısında mütəmadi olaraq keçirdikləri aksiyalardır.





Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr

505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89; Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 487-VIQD nömrəli və 26 aprel tarixli 517-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 54.2-ci maddəyə "Bu Məcəllənin" sözlərindən sonra "162-1," rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmununda 162-1-ci maddə əlavə edilsin:

"Maddə 162-1. İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması

162-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə - vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə edilir.

162-1.2. Orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə respisientin, respisientə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmasına görə -

vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

162-1.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə -

vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

162-1.4. Canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsinə görə -

beş yüz manatadək məbləğdə cərimə edilir.

162-1.5. Şəxsin ölümdən sonra orqanların transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanların götürülməsindən imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların yayılmasına görə -

vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.

Qeyd: Bu Məcəllənin 162-1.1-ci və 162-1.3-cü maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2022-ci il

"Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 554-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 554-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 162-1.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. "Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155,

№ 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 1705 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bənddən "162.3," rəqəmləri çıxarılsın və həmin bəndə "127-6.3-cü maddələrində," sözlərindən sonra "162.3, 162-1.1," rəqəmləri əlavə edilsin;

2.2. 4.3-1-ci bəndə "Məcəllənin" sözlərindən sonra "162-1.1-ci," sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 554-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2022-ci il

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193,196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4 maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12

(I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441, № 10, maddə 1972, № 11, maddə 2213, № 12 (I kitab), maddə 2472; 2019, № 4, maddə 586, № 7, maddə 1201, № 8, maddə 1367; 2020, № 3, maddə 223, № 5, maddə 518, № 7, maddə 832, № 8, maddə 1010, № 11, maddələr 1332, 1333; 2021, № 6 (I kitab), maddə 541, № 8, maddə 894, № 12, maddə 1336; Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 516-VIQD nömrəli və 519-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 99-4.5-ci maddəyə "bu Məcəllənin" sözlərindən sonra "137," rəqəmləri əlavə edilsin.

2. 137-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 137. İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası

137.1. İnsan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı -

altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyət məşğulolma hüququndan məhrum edilməklə və ya edilməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

137.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən konarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi - on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyət məşğulolma hüququndan məhrum edilməklə və ya edilməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

137.3. Şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə -

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və

ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməklə dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

137.4. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi - doqquz min manatdan on beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyət məşğulolma hüququndan məhrum edilməklə və ya edilməklə dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

137.5. Bu Məcəllənin 137.1-137.4-cü maddələrində nəzərdə tutulmuş əməllər:

137.5.1. təkrar törədildikdə;

137.5.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

137.5.3. zərərçəkmiş şəxsin köməkəz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsəndən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

137.6. Bu Məcəllənin 137.1-137.4-cü maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır."

3. 144-1-ci maddənin "Qeyd" hissəsinin 1-ci bəndində "çıxarılması" sözü "götürülməsi" sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2022-ci il

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 553-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 553-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 137.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azər-

baycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 257; 2015, № 5, maddə 542; 2018, № 3, maddə 447, № 4, maddə 679; 2020, № 5, maddə 563; 2021, № 6 (I kitab), maddə 565) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə "və 98.4-cü" sözləri ", 98.4-cü və 137.2-ci" sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmununda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. həmin Məcəllənin 137.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;"

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 553-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2022-ci il

"Əhalinin sağlamlığının qorunması haqqında", "Mülki dövryyədə olmasına yol verilməyən (mülki dövryyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövryyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövryyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövryyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 555-VIQD nömrəli Qanununun tətbiqi və

"Mülki dövryyəsi məhdudlaşdırılmış əşyaların dövryyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında"

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Əhalinin sağlamlığının qorunması haqqında", "Mülki dövryyədə olmasına yol verilməyən (mülki dövryyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövryyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövryyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövryyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə"

Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 555-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 798, № 10, maddə 918; 2006, № 5, maddə 408; 2007, № 3, maddə 232, № 8, maddə 765; 2008, № 1, maddə 7, № 8, maddə 719; 20



Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun təbiiq edilməsi barədə" 2001-ci il 26 dekabr tarixli 614 nömrəli, "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" 2006-cı il 25 may tarixli 413 nömrəli, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli fərmanlarında dəyişiklik edilməsi və "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun təbiiq edilməsi barədə" 2000-ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanın ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun təbiiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanın icrasını və əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun təbiiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 760; 2003, № 9, maddə 479; 2005, № 1, maddə 15; 2011, № 3, maddə 180; 2016, № 2 (II kitab), maddə 227; 2020, № 8, maddə 1037; 2021, № 11, maddə 1212) 2-ci hissəsinin üçüncü abzasından "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin üçüncü abzasında," sözləri çıxarılın.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə

947; 2008, № 7, maddə 612, № 11, maddə 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddə 1060, 1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; 2018, № 2, maddə 217, № 5, maddə 932, № 10, maddə 1990; 2019, № 12, maddə 1953; 2020, № 3, maddə 228, № 6, maddə 690, № 8, maddə 1036; 2021, № 4, maddə 327, № 6 (I kitab) maddə 570, № 8, maddə 920; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli 1677 nömrəli və 10 iyun tarixli 1713 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmununda 8.14-1-ci bənd əlavə edilsin:

"8.14-1. orqan donorluğu və transplantasiya sahəsində "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipientlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq";

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592

nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639; 2019, № 2, maddə 219; 2020, № 6, maddə 690, № 12 (I kitab), maddə 1483; 2021, № 6 (I kitab), maddə 570, № 11, maddə 1219; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli 1677 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi"nə aşağıdakı məzmununda 3.1.9-1-ci bənd əlavə edilsin:

"3.1.9-1. insan orqanlarının və toxumalarının donorluğu və transplantasiya ilə bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyət nəzarəti və tibbi fəaliyyətin təhlükəsizliyini, habelə bu sahədə əhalinin məlumatlandırılmasını təmin edir";

4. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun təbiiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 30) ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2022-ci il

"Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

2006, № 10, maddə 870; 2014, № 12, maddə 1630; 2016, № 7, maddə 1315; 2018, № 8, maddə 1678; 2019, № 11, maddə 1699; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 3279 nömrəli Sərəncamı) preambulasının ikinci abzasına "saxlanılmasını" sözdən sonra ", habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar avtomobil yollarının

çəkilməsi məqsədilə torpaqların dövlət ehtiyatları üçün alınması, eləcə də fiziki və hüquqi şəxslərin ömlakına vurulmuş zərərini özünə ödənilməsi ilə bağlı kompensasiyaların təmin edilməsi" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2022-ci il

Bakıda Misirin milli bayramı münasibətilə ziyafət təşkil olunub



Avqustun 1-də Misirin milli bayramı - İyul İnqilabının 70-ci ildönümü münasibətilə Bakıda ziyafət təşkil olunub.

AZƏRTAC xəbər ki, tədbirdə əvvəlcə Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Misirin Azərbaycanı fəvqəladə və səlahiyyətli səfəri Hışam Mohamed Nağı Abdel Həmid inqilabdan öndə illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. O, milli bayramın Azərbaycanla Misir arasında diplomatik münasibətlərin qurulmasının 70-ci ildönümünə təsadüf etdiyini bildirib.

İki ölkə arasında əlaqələrdən danışan səfir qeyd edib ki, Azərbaycan və Misir arasında tarixən səmimi münasibətlər mövcud olub. O, bu ilin fevralında Bakıda İqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının 5-ci iclasının və biznes-forumunun keçirildiyini, bununla da Misir-Azərbaycan ikitərəfli münasibətlərinin böyük inkişafının və dinamikasının nümayiş olunduğunu deyib. Həmçinin bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi ilə siyasi



məsələləri müzakirə edilmişdir. Diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı istiqamətində əldə edilmiş nailiyyətləri xüsusilə qeyd edib. O, dövlətimizin başçısının Azərbaycanın xarici əlaqələrinin ölkəmizin maraqlarına uyğun idarə etməklə yanaşı, ölkənin daha da müasirləşdirilməsi üçün böyük səylər göstərdiyini bildirib.

Səfir müxtəlif dirlər arasında dinc, yanaşı yaşamaq və tolerantlığın Azərbaycan modelinə heyran olduğunu vurğulayıb, ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Hışam Mohamed Nağı Abdel Həmid Misirin Azərbaycanı fəvqəladə və səlahiyyətli səfəri olaraq ölkəmizin xarici əlaqələrinin münasibətlərinin inkişafına kömək etmək üçün Azərbaycan hökuməti ilə lazımı səyləri göstərməyə hazır olduğunu söyləyib.

Sonra çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Misir xalqını və dövlətini əlamətdar bayram münasibətilə təbrik edib. O, dövlətimizin başçısının Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladığını qeyd edib.

Nazir müavini Azərbaycan Misirlə dostluq və əməkdaşlıq münasibətlərinin

inkişafına xüsusi önəm verdiyini söyləyib, ölkəmizin arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.

İkitərəfli əlaqələrdən danışan F.Rzayev Azərbaycan-Misir diplomatik münasibətlərinin məmnunluq doğurduğunu söyləyib. Ölkəmizin arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq davam etdiriləcəyinə inamını bildirib.

Nazir müavini diqqətə çatdırıb ki, bu ilin fevralında Azərbaycan-Misir Hökumətlərarası Birgə Komissiyasının 5-ci iclası olub, Biznes Şurasının yaradılması haqqında anlaşma memorandumu imzalanıb, ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq biznes-forum keçirilib.

"İyulun 26-da XİN-lər arasında keçirilən məsləhətləşmələr ölkəmizlə əməkdaşlıq əlaqələrinə töhfə verəcək. Bu məsləhətləşmələr iqtisadiyyat, enerji, turizm, tədris və digər mühüm sahələri əhatə edir", - deyərək Fariz Rzayev bildirib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.



Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Ə.Əsədov İranda baş vermiş təbii fəlakət nəticəsində böyük insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirib, faciə ilə əlaqədar M.Moxberə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznü başsağlığı verib, yaralananlara və xəsərat alanlara şofa diləyib.

Azərbaycanın xarici işlər naziri və ABŞ dövlət katibinin köməkçisi regiondakı vəziyyəti müzakirə ediblər

Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avraziya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışıqları olub.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tərəflər Azərbaycan ilə Ermənistan arasında münasibətlər prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında ikitərəfli görüşlər nəti-

çində bəyanatların icrasını məsələləri barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gö-

ləcək sülh müqaviləsi üzrə işə başlanılması zəruriliyi ilə bağlı Azərbaycanın mölüm mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

C.Bayramov tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib. Bu xüsusda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbul edilməzliyi vurğulanıb.

Telefon danışıqları zamanı Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə növbəti addımlar, regional gündəlikdə duran məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Baş prokuror Bakı şəhərinin Sabunçu, Nizami və Xətai rayon prokurorluqlarında olub



Avqustun 1-də baş prokuror Kamran Əliyev Bakı şəhərinin Sabunçu, Nizami və Xətai rayon prokurorluqlarında olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon prokurorluqlarında yaradılan xidməti şəraitlə tanış olan baş prokuror əməkdaşlarla görüşür keçirməklə prokurorluğun fəaliyyət istiqamətləri üzrə səmərəliliyini və tələbkarlığın artırılmasını, vətəndaş müraciətlərinə vaxtında və obyektiv baxılması istiqamətində tapşırıqlar verib, hər bir əməkdaşın nəzəri və peşə hazırlığının daim artırılmasının önəmini diqqətə çatdırıb.

SOCAR-ın prezidenti Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini ilə görüşüb



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf avqustun 1-də Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkəmiz arasında bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində mövcud əməkdaşlığın müsbət nəticələrindən məmnunluq ifadə edilib. Azərbaycan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan qlobal layihələrin ölkəmizə strateji maraqlarının təmin olunmasına xidmət etdiyi vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Ordusunun qanunsuz erməni silahlı birləşmələri istiqamətində, guya, atəş açması barədə məlumat yalandır

Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində, guya, atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib

Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və videogörüntülər yeni məlumat kimi paylaşılır. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.

"Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşdırıcı yaratmamağa çağırırıq.

Vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet sahifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməyi tövsiyə edirik", - nazirliyin müraciətində qeyd edilib.

Mühəndis bölmələri ilə praktiki məşğələlər keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə praktiki məşğələlər keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhra şəraitində keçirilən məşğələlərdə hərbi qulluqçular müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, mina və part-

lamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.



Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilən Azərbaycanın coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri və əlverişli biznes mühiti ölkəmizə xarici investisiyaların cəlb olunmasına mühüm töhfə verir.

Müstəqillik illərindən bu günədək Azərbaycana yatırılmış investisiyaların həcminə nəzər yetirsək görərik ki, iqtisadiyyata yatırılan 300 milyard dolara yaxın investisiyanın yarısı xarici sermayələrdir. Bu, əlbəttə ki, xarici investorların Azərbaycana olan inamının göstəricisidir.

Eyni zamanda hazırda Azərbaycan investisiya yatırılan ölkə olmaqla yanaşı, investisiya yatıran qüdrətli dövlətə çevrilib. Əlbəttə ki, bütün bunlar həyata keçirilən müstəqil siyasət nəticəsində qazanılan iqtisadi müstəqilliyin, strateji və etibarlı tərəfdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafı nəticəsində reallaşır.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlar davam edir

Vətən müharibəsindəki böyük zərfdən sonra regionda sabitliyin yaranması Azərbaycanda ümumi investisiya mühitinin daha da inkişaf etməsinə şərtləndirib. Bu günlərdə ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi "2022 İntestisiya Hesabatları: Azərbaycan" adlı sənəddə də göstərilir ki, Azərbaycanda ümumi investisiya mühiti inkişaf etməkdə davam edir, lakin bəzi önəmli çağırışlar qalmaqdadır.

Sənəddə qeyd edilir ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı islahatlarla və özəl sektora əsaslanan iqtisadi böyüməni təşviq etməklə ölkəyə xarici investisiyanın cəlb olunmasına çalışır.

Amerikalı iqtisadçıların hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 4,3 faiz kiçildiyi 2020-ci ildən fərqli olaraq 2021-ci ildə 5,6 faiz böyüyüb. İqtisadiyyatın pandemiya dövründə sağlamlıq dövründə neft və qaz sektoru 1,7 faiz, qeyri-neft sektoru 7,2 faiz artıb. Neft və qaz sektoru xarici investisiyada ən böyük paya sahib olduğu bir vaxtda Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün 4 qeyri-neft sektoruna hədəflənib: kond təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat-logistika.

Vurgulanıb ki, biznes mühitinin inkişaf etdirilməsi məqsədilə son illərdə həyata keçirilən tədbirlər səmərəli vərd. Lazımsız biznes lisenziya kateqoriyalarının aradan qaldırılması, populyar olan "ASAN xidmət" in lisenziyalasdırma səlahiyyətlərinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, müəyyən biznes təfəşlərinin dayandırılması istiqamətində və vergi sistemində islahatlar aparılıb.

Sənəddə o da qeyd olunub ki, 2021-ci ildə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda dövlət büdcəsindən 471 milyon dollar ayrılaraq vaxsınların alınmasına, səhiyyə işçilərinə bonusların ödənilməsinə və modul tipli xəstəxanaların fəaliyyət göstərməsinin dəstəklənməsinə sərf edilib.

İqtisadi müstəqillik, investisiya yatıran ölkə, investorlar üçün yaradılan şərait

Ölkədəki sabitlik, xarici investorlara yaradılan əlverişli şərait, güzəşt-



Qafqazın ən əlverişli investisiya məkanı

ABŞ Dövlət Departamentinin dərc etdiyi "2022 İntestisiya Hesabatları: Azərbaycan" adlı sənəddə bu reallıq bir daha təsdiqini tapır

İş adamlarının diqqətini daim cəlb edib. Bu səbəbdən də xaricdən ölkəyə investisiya, sermayə qoymaq istəyənlərin sayı getdikcə çoxalır. Hazırda da bu proses davam etməkdədir.

Bu bir həqiqətdir ki, son 19 ildə Prezident İlham Əliyevin əsas hədəflərindən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirməkdir. Bu səbəbdən də ölkədə iqtisadi müstəqillik əsas prioritet olub və siyasi müstəqillik üçün bünövrə rolunu oynayıb. Məhz İlham Əliyevin müstəqil siyasəti, uğurlu diplomatiyası sayəsində Azərbaycan bu gün özüni təmin edən, iqtisadi müstəqilliyə sahib olan qüdrətli ölkədir. Bunu müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurdə həyata keçirilən misli görünməmiş yenidənqurma, tikinti-quruculuq işlərindən heç kimdən yardım almadan dövlətin öz gücünə həyata keçirməsi də bir daha təsdiq edir.

Azərbaycanın investisiya cəlb edilməsi şərtləndirən əsas amil ölkəmizdəki sabitlik və normal investisiya mühitinin yaradılmasıdır. Bu fakt inkar edilməzdir ki, hər bir dövlət, şirkət bu və ya digər ölkənin iqtisadiyyatına investisiya yatırarkən ilk növbədə demokratik inkişafın əsas göstəricilərindən olan sabitliyə xüsusi diqqət yetirir. Qoyulan investisiyanın təhlükəsizliyinin təminatı bütün dövrlər üçün aktual hesab edilir.

İlham Əliyev ölkəmizdəki investisiya mühitindən söz edərkən hər zaman qeyd edir ki, xarici investorlar üçün Azərbaycan çox cəlb edici ölkədir. Çünki ölkəmizdə

müvcud olan sermayə iqlimi xarici investorları həvəsləndirir.

Azərbaycana investisiya yatırmaq istəyənlərin sayı getdikcə artır. Ötən il ölkəmizə ən çox investisiya yatıran ölkələrin siyahısına nəzər yetirsək görərik ki, 2021-ci ildə Azərbaycana xaricdən 4 milyard, 795 milyon, 271 min dollar dəyərində birbaşa investisiya yatırılıb. Bu, 2020-ci ilə müqayisədə 5,9 faiz çoxdur. İntestisiyaların mənbələrinə gəldikdə, ötən il Azərbaycana ən çox investisiya yatıran Böyük Britaniya (1.586,61 milyon dollar), Türkiyə (700,19 milyon dollar) və ABŞ (507,39 milyon dollar) olub.

Azərbaycan həm də xarici ölkələrə investisiya yatıran dövlətə çevrilib. Təkcə 2021-ci ilin statistik göstəricilərinə nəzər yetirsək görərik ki, ötən il Azərbaycan xarici ölkələrə 825,79 milyon dollar həcmində birbaşa investisiya yatırıb. Ölkəmiz tərəfindən 2021-ci ildə ən çox investisiya Türkiyəyə yatırılıb - 280,54 milyon dollar.

Azərbaycan külək və günəş enerjisinə investisiya yatırmağa başlayıb

Bu gün fəxrli qeyd etdiyimiz reallıqlardan biri də budur ki, Azərbaycan nəinki neft-qaz, eyni zamanda qeyri-neft sektoru sahəsində də mövcud imkanlarına görə dünyanın diqqətini cəlb edir.

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin

investisiya mühiti də müzakirə mövzusu olub. Dövlət başçısı vurğulayıb ki, dünyada gedən proseslərə nəzər saldıqda bəzi yerlərdə investisiyalar üçün, ümumiyyətlə, şəraitin olmadığı aşkar görünür. Çünki investorlar riskli ölkələrə yatırım etməkdən çəkinirlər.

Azərbaycan isə hələ 1990-cı illərin əvvəllərində ən riskli sayılan ölkə olarkən Ulu Öndər Heydər Əliyevin yorulmaz səyləri nəticəsində neft sahəsinə milyardlarla dollar investisiya gətirə bilib.

Bu gün ölkəmizin qeyri-neft sektoruna investisiya qoymaq üçün böyük şirkətlər mübarizə edir və onların sayı artır. Çünki bunun üçün ölkəmizdə lazımı şərait yaradılıb. İntestisiya iqlimi, böyük şirkətlərə əməkdaşlıq, siyasi sabitlik və əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki qələbə investorları daha da həvəsləndirir. Ona görə ki, bölgədə artıq müharibə riskləri yoxdur və ölkəmizin təhlükəsizliyinə inam artıb.

Qarşıya qoyulan hədəfləri dəyərlandırdən Prezident vurğulayıb ki, özəl sektor və xarici investorları ölkəmizə daha böyük sayda cəlb etmək üçün əsas investisiya gətirə biləcək ölkələrdə daha da fəal işləməyi şərtləndirir. Azərbaycanda müntəzəm olaraq biznes forumları, investisiya konfransları keçirilməlidir ki, ölkəmiz öz imkanlarını təqdim edə bilsin.

Onu da vurğulayaraq ki, Azərbaycan bərpaolunan enerji mənbələrinə - külək və günəş enerjisinə investisiya yatırmağa başlayıb. Bunu Prezident İlham Əliyev Azərbaycan və Avropa

İttifaqı (Aİ) arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumunun imzalanması zamanı söyləyib. Dövlət başçısı bildirib ki, Aİ də Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində malik olduğu böyük potensialı qiymətləndirib: "Biz artıq külək və günəş enerjisinə investisiya yatırmağa başlamışıq. İmkanlarımızın ilkin qiymətləndirilməsi həyata keçirilməsi. Qarabağ və Şərqi Zəngəzurdə azad edilmiş rayonlarda külək və günəş enerjisinin potensialı 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qıqavattır. Bizim resurs bazamız həqiqətən də böyükdür".

Göründüyü kimi, Azərbaycanın təkmil islahatları davamlı iqtisadi inkişafı və maliyyə imkanlarının artmasını şərtləndirir ki, bunlar da öz növbəsində ölkəmizin hertərəfli inkişafına, həmçinin əməkdaşlıq əlaqələrinin genişlənməsinə yol açan mühüm layihələrin icrasını stimullaşdırır. İntestisiya imkanlarının genişlənməsi ölkə iqtisadiyyatına, həmçinin Azərbaycanın digər ölkələrin iqtisadiyyatına qoyduğu sermayələrin həcmində artmasından da aydın görünür. Əsas hədəf Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunə olduğunu dünyaya nümayiş etdirməkdir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında ölkəmizin reyting göstəriciləri bu hədəfin reallıq olduğunu təsdiqləyir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

İnkişaf strategiyasının mərkəzində aşkarlıq və şəffaflıq dayanır

Azərbaycanda korrupsiyaya və rüşvətçuluğa qarşı amansız mübarizə aparılır

Bir neçə gün əvvəl Masallı, Lerik və Göygöl rayon icra hakimiyyətlərinin yeni təyinatlı başçıları qəbul edən Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də korrupsiyaya və rüşvətçuluğa qarşı mübarizə ilə bağlı oldu.

"Mən bütün icra başçıları vəzifəyə təyinat edərək göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətçuluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfşuslar olsun ki, bəzilər öyrə yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuruna üçün dərs olmalıdır", - deyərək dövlət başçısı bildirdi.

Effektiv mübarizənin nəticələri

Dünyada ciddi problem kimi özünü göstərən korrupsiya inkişafı və rifahə maneçilik törədən faktordur. Təsəffüf deyil ki, inkişaf səviyyəsinə əsaslı olmayaraq hər bir sivil ölkə cəmiyyətinin yüksəlişinə sünü əngəllər yaradan problemlərin aradan qaldırılmasına çalışır, o cümlədən korrupsiya ilə mübarizə aparır. Amma korrupsiyaya qarşı mübarizədən yalnız o halda danışmaq olar ki, dövlət öz siyasətini ortaya qoysun və korrupsiyanın qarşısını almaq üçün cəmiyyətin bütün səviyyələrində onunla qətiyyətli mübarizə aparsın. Əgər belə olmazsa, heç bir dövlət cəmiyyətinin korrupsiyadan təmizlədiyini iddia edə bilməz.

Azərbaycanda bərqərar olmuş demokratik dəyərlər, cəmiyyətdə qanunçuluğun, şəffaflığın, ədalət prinsiplərinin təmin olunması sistemli şəkildə həyata keçirilən islahatların da effektivliyini artırır, onların daha səmərəli olmasına xidmət edir. Nəticə etibarilə bütün bunlar respublikamızın inkişaf strategiyasında qarşıya qoyulan bütün vəzifələrin uğurla yerinə yetirilməsi ilə müşayiət olunur. Bu yolda cəmiyyət həyatını narahat edən problemlərin aradan qaldırılması, o cümlədən korrupsiya və rüşvətçuluğa qarşı səmərəli mübarizə mühüm əhəmiyyət kəsb edir.

Respublikamızda korrupsiyaya qarşı mübarizə inkişaf strategiyasının mühüm hissəsini təşkil edir, aşkarlıq və şəffaflıq prinsipləri dövlət siyasətinin mərkəzində dayanır. Dövlət-vətəndaş münasibətlərində şəffaflıq prinsipinin qorunması, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin genişləndirilməsi istiqamətində son illər həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edir.

Respublikamızda "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)", "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı", "Korrupsiyaya qarşı mübarizə üzrə 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı", "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı", "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı" icra olunub.

Prezident İlham Əliyev bu il aprelin 4-də imzaladığı sərəncamla "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"na təsdiq edib. 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsinə məqsəd dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısını alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsidir.

Bütün bunlar dövlətin korrupsiya ilə mübarizədə yüksək iradəsinin təzahürüdür. Ümumiyyətlə, reallıq və görülən işlər korrupsiyaya qarşı effektiv mübarizə aparıldığını, o cümlədən mütərəqqi institusional tədbirlərin həyata keçirildiyini göstərir.

Əyri yolla gədənər əməllərinin cəzasını çəkirlər

Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmayan, ona göstərilmiş etimaddan öz maraqları və tamahı üçün sui-istifadə edən məmurlara da rast gəlinir. Belə məmurlar aparılan islahatlarla kölgə salmaq yanaşı, ölkəmizdə ümummilli hadisəyə çevrilmiş koronavirus mübarizə zamanı da üzərlərinə düşən vəzifələrin məsuliyyətini anlamayaraq, bu prosesdən öz maraqları üçün istifadə edirlər. Ötən dövrdə bir neçə rayonun icra başçısının əməlləri göstərdi ki, bu adamlar yol verdikləri korrupsiya hərəkətləri ilə tək onlara bəslənən etimada deyil, Prezidentə və xalqa da xəyanət ediblər. Əyri yollarla gədən həmin adamlar indi öz çirkin əməllərinin cəzasını çəkirlər.

Prezident İlham Əliyev yeni təyinat olunan icra başçıları qəbul edərkən bir daha bu barədə xəbərdarlıq etdi: "Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə gətirilməlidir ki, heç bir narahətçilik problem olmasın, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var - təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahətçilik məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuruna əgər öz vəzifə borcunu şərtlə yerinə yetirməmiş, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətçuluq yuvası qursun və dövlətimizin əsaslarını sarıtsın".

Korrupsiyaya və rüşvətçuluğa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verir. Korrupsiyaya, rüşvətçuluğa və xəbərdarlıqlardan nəticə çıxarmayan məmurlara qarşı bundan sonra da sət mübarizə aparılacaq. Odur ki, hər bir məmur ona həvalə olunan vəzifəni layiqincə və şərtlə icra etməli, öz əməlləri ilə etimadı doğrultmalıdır.

Rəşad CƏFƏRƏLİ,
"Azərbaycan"

Elm və təhsilin inteqrasiyası zamanın tələbidir

Müasir ali təhsil sisteminin günlən tələbləri səviyyəsinə uyğunlaşdırılması və bu istiqamətdə islahatlar aparılması məqsədilə dünyanın aparıcı ölkələrində müxtəlif trayektoriyalar mövcuddur. XXI əsrin problemlərinin həlli üçün istənilən cəmiyyətdə yenilənmiş ali təhsil zəruridir. Elə ali təhsil ki, onsuz heç bir millətin və dövlətin nə mədəni, nə sosial, nə də texniki inkişafı mümkündür".

1998-ci ildə Parisdə keçirilən ali təhsil üzrə ümumdünya konfransında səsənlənmiş bu fikir hazırda da öz aktuallığını saxlayır. Ali məktəbdə proseslərin hərəkətverici qüvvəsi onun yenilənmə zəruriliyi, maddi-texniki bazası və dünya təhsil sisteminə daxil olma cəhdidir. Müasir ali təhsilin uğurları daim dəyişən şəraitə çevik uyğunlaşma qabiliyyəti ilə müəyyən edilir. Dövlətə

və cəmiyyətə əmək bazarının tələblərinə uyğun olaraq öz fəaliyyətinin məzmununu çevik dəyişməyə qabiliyyətli mütəxəssislər lazımdır. Belə kadrların hazırlanması isə yüksək səviyyəli ali təhsil müəssisələrində mümkündür. Yeni şəraitdə köhnə təcrübə yalnız yexirsiz yox, hətta zərərli ola bilər.

Təhsilin və intellektual resursların ölkə həyatında müs-

təsna rolu, insan potensialının formalaşması, onun gələcəyi dövlətin rəqəbatqabiliyyətliliyinin başlıca şərtlərindədir. Belə ki, ölkələr təkcə xidmət sahələri və istehsal etdiyi məhsullarla deyil, həmçinin ictimai dəyərləri və təhsil sistemləri (xüsusilə ali təhsil sistemləri) ilə də rəqəbat aparırlar. Müasir dünyada rəqəbat davam gətirmək üçün dövlətlər ərazisinə, təbii sərvətlərinə yox, intellektual potensiallarına güvənirlər. Dünya miqyasındakı dəyişikliklərin sürətlə gətdiyi hazırkı dövrdə hər bir ölkənin, cəmiyyətin yüksək təhsilli, innovasion təkəkkürlü mütəxəssislərə çox böyük ehtiyacı var. Müasir dünya infor-

masiya resurslarının sürətlə artması, biliklər sisteminin yüksəlməsi, hadisələrin tez-tez əvəzlənməsi ilə xarakterizə olunur.

Ölkəmizdə müstəqillik illərində ali təhsilin fasiləsiz təkmilləşmə və müasirləşmə vəziyyətinə çatması üçün xeyli işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə Cenevrədə "Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti"ndə "Biz qara qızıl kapitalını insan potensialına çevirəcəyik" bəyanatı ilə ölkəmizdə intellektual potensialın inkişafının yeni mərhələsi başlandı və hazırda uğurla inkişaf edir. Elmə söy-

kənən iqtisadiyyatın formalaşmasında intellektual potensialın mühüm rolu danılmaz həqiqətdir. Cəmiyyətin davamlı inkişafında, intellektual potensialın formalaşmasında, maddi sərvətlərin intellektual kapitala çevrilməsində təhsil, xüsusilə ali təhsil müstəsna əhəmiyyət kəsb edir.

ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltin "Amerika Birləşmiş Ştatları ona görə güclü dövlətdir ki, onun qüdrətli universitetləri var" fikrinin şərhinə hesab edirik ki, ehtiyac yoxdur.

"Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər

haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli fərmanı inamıdır ki, ölkəmizdə ali məktəblərin brennd universitetlərə çevrilməsinə, "Tədqiqat universiteti" statusu qazanmasına, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmlənməsinə, intellektual potensialın yüksəlməsinə və nəhayət, müstəqil Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsinə öz müsbət təsirini göstərəcəkdir.

Asaf ZAMANOVI,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
elm və innovasiyalar üzrə
prorektoru, professor,
Əməkdar müəllim



Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Ulu Öndərin məzarını və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər



Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Avqustun 1-də Ulu Öndər Heydər Əliyevin məzarını və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə dərin ehtiramla yad edib, məzarı



önünə öklil qoyub, tor güllər düzülər. Sonra III Yay Düşərgəsinin iştirakçıları İkinci Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzar-

larını ziyarət edərək üzrlərinə gül dəstələri qoyublar.

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi avqustun 2-8-də Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində təşkil ediləcək.

Mayami Universitetinin doktorantı: "Vətənə qayıtdığım üçün çox şadam"

"Mən ABŞ-da yaşayıram. Mayami Universitetinin doktorantıyam. Vətənə qayıtdığım üçün çox şadam. Bu gün ilk olaraq Fəxri xiyabana Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Çox şadam ki, Azərbaycanda gözəl təəssüratlar yaşayıram. Bu təəssüratları ABŞ-da özəmə dostlarımla, tanışlarımla bölüşəcəm günü səbrsizliklə gözləyirəm".

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mayami Universitetinin azərbaycanlı doktorantı Yusif Qurbanlı söyləyib.

Yay Düşərgəsi çərçivəsində sabah Şuşaya yola düşəcəklərini vurğulayan həmvətənimiz qeyd edib: "Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaq, ermənilərin 30 ilə yaxın müddətdə Qarabağda törətdikləri vəhşilikləri gözlərimizlə görəəcəyik".

Vətən müharibəsi dövründə Vəşinqtonda azərbaycanlıların aksiyasını təşkil etdiklərini söyləyən Y.Qurbanlı deyib: "Biz ABŞ-da yaşasaq da, qəlbimiz hər zaman Azərbaycanla döyünür və daim Vətənimizin yanındaıyıq".



bimiz hər zaman Azərbaycanla döyünür və daim Vətənimizin yanındaıyıq".

Yusif ƏSƏDOV: "Yay düşərgəsi dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsinə töhfə verəcək"

"Almaniyanın Berlin şəhərində yaşayıram. Azərbaycanla bəlkəvə təhsil aldıqdan sonra Almaniya Azad Berlin Universitetinin iqtisadiyyat və siyasət fakültəsinə qəbul oldum".

Yay düşərgəsi Vətən müharibəsindən sonra bütün azərbaycanlıların birliyinə və milli ruhunun dirçəliyinə böyük dəstək olacaq. Azərbaycan əsgəri Şuşanı və digər torpaqlarımızı işğaldan azad etdikdən sonra xarici ölkələrdə yaşayan həmvətənlərimizin oraya ayaq basmaları, Qarabağ ruhunu hiss etmələri çox vacibdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Almaniyanın Berlin şəhərində yaşayan həmvətənimiz Yusif Əsədov deyib.

Diaspor fəaliyyətinin indiki halda özü-özünü vacib rola malik olduğunu qeyd edən həmvətənimiz söyləyib: "Ölkə daxilində də siyasi cəhətdən müsbət tendensiya hökm sürür. Belə ki, yad siyasi düşüncə tərzli loğv olur, əvəzində milli, müasir konfigurasiya onu əvəz edir".



O, əlavə edib ki, Vətən müharibəsi dövründə sosial şəbəkələr vasitəsilə ölkəmizin informasiya təbliğatında fəal rol oynayıblar. Bundan əlavə, Berlin şəhərinin Brandenburq qapısı önündə görüşlər təşkil olunub. Görüşlərdə Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Nə qədər çətin olsa da, beynəlxalq hüququn Azərbaycanın tərəfində olması haqlı mövqeyimizin dünya ictimaiyyətinə çatdırılmasını asanlaşdırır.

"Biz Almaniya Azərbaycan haqqında faktlara əsaslanan fikirləri yerli ictimaiyyətə çatdıraraq ölkəmiz barədə müsbət təəssüratlar yaratırıq", - deyərək Y.Əsədov vurğulayıb.

Daşqın RƏCƏBLİ: "Yay düşərgəsi azərbaycanlı gənclərin Vətənə bağlılığını artırmaq məqsədi daşıyır"



"Üçüncü dəfədir keçirilən Yay düşərgəsi xaricdə yaşayan azərbaycanlı gənclərin Vətənə bağlılığını artırmaq məqsədi daşıyır".

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Diaspora İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli söyləyib.

Aparat rəhbəri bildirib ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Şəkidə baş tutub. Yay düşərgəsində dünyanın 37 ölkəsindən 150-dən çox gənc - ABŞ-da, Avropanın müxtəlif ölkələrində, keçmiş Sovet İttifaqı respublikalarında, Şərqi ölkələrdə, bir sözlə, planetimizin dörd bir yanında yaşayan soydaşlarımız iştirak ediblər.

O, qeyd edib ki, "Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi" isə Şamaxı

rayonunda təşkil edilib. Orada isə 47 ölkədən 107 gənc iştirak edib.

"Düşərgə iştirakçıların bir qismi doğma vətənləri olan Azərbaycana ilk dəfədir səfər edirlər. Onlar Azərbaycan tarixi, mədəni abidələri ilə tanış olub, dövlət dili barədə məlumatlandırılıb. Eyni zamanda bu istiqamətdə təlimlərdə də iştirak ediblər", - deyərək Aparat rəhbəri vurğulayıb.

Daşqın Rəcəbli söyləyib ki, növbəti Yay düşərgəsi Şuşa şəhərində təşkil olunacaq. Bununla bağlı 400-dən çox müraciət daxil olub. Onlardan 52 ölkəni təmsil edən 116 nəfər düşərgədə iştirak üçün seçilib.

Burada iştirak edəcək gənclər 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin, dövlətinin yanında oldular. Yaşadıqları ölkələrdə aksiyalarda, tədbirlərdə iştirak etdilər".

Qeyd edilib ki, Yay düşərgəsinin iştirakçıları Şuşa şəhərində ilk dəfə olacaqlar. Bunun önemi ondan ibarətdir ki, onlar yaşadığı ölkələrdə bu istiqamətdə təbliğat işlərində daha məlumatlı olacaq, dünya ictimaiyyətinə Qarabağ, Şuşa haqqında məlumatlandıracaqlar.

O, əlavə edib ki, bu Yay düşərgəsinin nəticəsində xarici ölkələrdəki diaspor şəbəkəmiz daha da genişləndəcək.

Prezident İlham Əliyevin göstərişinə əsasən bölgələrdə vətəndaşların qəbulu keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaş qəbulu keçirilir.

"Azəriqaz" İB-dən AZƏRTAC-a bildirilib ki, birliyin rəhbərliyi avqustun 1-də Ümummilli Lider Heydər Əliyevin abidəsinə ziyarət edib və abidənin önünə gül dəstələri qoyulub.

Sonra 2022-ci ilin avqust ayının şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq İB-nin baş di-

rektoru Ruslan Əliyev Gədəbəy rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Gədəbəy və Şəmkir rayon sakinlərini qəbul edib.

Yaşayış məntəqəsinin qazandırılması, qaz sayğacının quraşdırılması, qapı keçidinin qoyulması və sair ilə bağlı 20 sənədi dinləyən birlik rəhbəri müraciətlərin

araşdırılması və qanunvericiliyin tələblərinə uyğun icra olunması istiqamətində göstərişlərini verib. Qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb, bir qismi isə araşdırılması üçün qeydiyyata alınıb. Qəbulu gələn vətəndaşlara onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Kahramanmaraşda Azərbaycan və Türkiyənin regionlarının iqtisadi imkanları nəzərdən keçirilib

"Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq münasibətlərini qorumaq və inkişaf etdirmək hər birimizin mədəni borcudur. Böyük Qarabağ Zəfəri bu qardaşlığın real nəticəsi, tarixlərdə işıq salan birlik nümunəsidir".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ilə Kahramanmaraş valisi Ömər Faruk Coşkun arasında keçirilən görüşdə ifadə olunub. Valilikdə keçirilən görüşdə Azərbaycan-Türkiyə müt-



təfiqlik ruhuna uyğun olaraq iki qardaş ölkənin regionlarının iqtisadi potensialı və imkanları ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Kahramanmaraşın böyük sənaye və kənd təsərrüfatı imkanlarına malik olduğunu diqqətə çatdıran vali Ömər Faruk Coşkun vilayətin rəhbərliyinin

Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bildirərək deyib: "Bir millət, iki dövlət!" kəlməsi ölkələrimizin və dövlətlərimizin qardaşlıq ruhunu real həyatda ehtiva edir".

Qarabağ Zəfəri nəticəsində Azərbaycanın işğaldan azad olunan ərazilərinə Böyük qayıdışın təmin edilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verən səfir Rəşad Məmmədov eyni zamanda pambıqçılıq başda olmaqla ölkəmizin kənd təsərrüfatı sahəsindəki uğurlarından bəhs edib. Deyib ki, Kahramanmaraş Türkiyənin Azər-

baycandan ən çox həcmdə pambıq idxal edən bölgələrindən biridir. "Əminlik ki, "EXPO-2023" sərəhsinə uğurla evsahibliyi edəcək Kahramanmaraş vilayəti geniş bir coğrafiyanın iqtisadi inkişafı üçün cəlbədicilik yaradacaq", - deyərək səfir əlavə edib.

Görüşdə Türkiyənin Kahramanmaraş vilayəti ilə Azərbaycanın eyni imkanlara malik müvafiq bölgəsi arasında birbaşa münasibətlərin qurulması istiqamətində səmərəli fikir mübadiləsi aparılıb. Bölgənin ixrac-idxal, yerli istehsal sahələrindəki səmərəlilik imkanları nəzərdən keçirilib.

Hacıkənddə Milli Yaylaq Festivalı coşqusu

Bu festival Azərbaycanın dostluq və qardaşlıq diyarı olduğunu göstərir

Tarixən əhalisinin heyvandarlıqla məşğul olan hissəsinə xas olan bu maraqlı mövzunu köçəriçilik ənənəsi Azərbaycanın əksər bölgələrində geniş yayılmışdır.

Yay aylarında ölkəmizin düzənlik, aran bölgələrində havalarn olduqca isti keçməsi və otlaq sahələrinin, yem mənbələrinin kasadlaşdığını nəzərə alaraq, ənənəvi heyvandarlıqla məşğul olanlar daimi yaşayış yerlərini müvəqqəti tərək edərək, sərin dağlıq ərazilərə, geniş və bol otlaq sahələrinə köç edirdilər. İnsanlar dağ yaylaqlarının geniş və bərkətli çəmənliklərində yurdlar qurub ailəlikə yaşayıb, dincələndilər. Sənətkarlar, tacirlər, musiqiçilər və demək olar ki, əksər peşə nümayəndələri yaylağı özlərinə yurd seçdilər və yay ayları ərzində yaylaqlar bölgə əhalisinin mədəni və iqtisadi mərkəzinə çevrildilər. Əminliklə söyləmək olar ki, son yüzilliklərdə bu, artıq birbaşa heyvandarlıqla məşğul olmayan əhalinin də həyat tərzinə çevrilmişdir.

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanınması məqsədilə 29-31 iyulda keçirilən İkinci Milli Yaylaq Festivalı başa çatıb. Festival bu il Hacıkənddə yerləşən Xan yaylağında keçirildi. Üç gün davam edən festivalda əski xalq oyunları təşkil edilmiş, yaylaq mətbəx nümunələri hazırlanmış, yerli yorğa atların yarış keçirilmiş, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunmuşdur.

Festival həm yerli, həm də xarici turistlərin izdihamı ilə müşayiət olunub. Əsas məqsəd Azərbaycan xalqının zəngin və çoxrəngli mədəni irsinin, nadir mədəniyyət nümunələrinin, tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılması idi.

Sənətkarlıq məhsulları diqqət çəkirdi

İkinci Milli Yaylaq Festivalı "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun və Fərqli Turizm MMC-nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı və dəstəyi ilə keçirildi.

Festivalda mikro sahibkarlıq subyektləri, eləcə də yaradıcı sənətkarlar təqdim etmişdir. Bu məqsədlə festival ərazisində "Sənətkarlıq məhəlləsi" yaradılmışdır. Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və digər məhsullar sərgilənir və satılır. Ümumilikdə 100-dən çox mikro sahibkar və sənətkarlar festivalda məhsullarını təqdim edirdilər.

22 ölkədən 300-ə yaxın qonaq

Etnoqəsbənin ərazisində yaşayış yurdları, "Cıdır Meydanı", "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı", "Yaylaq yatağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" və digər mövzularda həsr olunan guşələr yaradılaraq qonaqların ixtiyarına verilməmişdir. Türk dün-



yaşının və Avropa ölkələrinin rəğbətini qazanan festivalda 22 ölkədən 300-ə yaxın qonaq iştirak edirdi. İştirakçılar 3 gün ərzində xarici ölkələrdən dövlət olummuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanı yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, milli geyim nümunələri ilə tanış olub və təbiət qoynunda əsl yaylaq həyatı yaşayırdılar. Dədə Qorqudun qonaqları salamlaması, nağaraçılar və qılınç rəqs, kollektivlərin yürüşü və digər nömrələr qonaqlarda maraqla qarşılandı. El şənliyində yaradılan mədəni-etnoqrafik, milli yaylaq oyunları və etno-turizm sahələrində qonaqların diqqətini çəkirdi.

Festival iştirakçıları əski xalq oyunlarını izləyib, yaylaq kulinariyasına aid təamlardan dadıblar. Burada təbiiq sənət nümunələrinin satış-sərgisi də təşkil olunmuşdu.

Bu festival hər il keçiriləcək

Festivalda bir tərəfdə yorğa və çaparaq at, üstü milli oyunlar, milli güləş, zoxxana, oxatma yarışları keçirilirdi, digər tərəfdə qonaqlar və turistlər arasında kütləvi oyun yarışları - qurşaq, kəndirdartma təşkil olunmuşdu. Azərbaycanı yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətkarlarının iştirakı festivalın bayram ovqatına əlavə rəng qatmışdı. Həmçinin pəhləvanlar öz möharətlərini nümayiş etdirirdilər. Teatr aktyorları milli adət-ənənələri əks etdirən səhnəciklər göstərirdilər. Tədbir iştirakçıları üçün unudulmaz anlarla yadda qaldı.

Milli Yaylaq Festivalına konsert proqramı ilə yekun vuruldu. Beləliklə, II Milli Yaylaq Festivalı minlərlə iştirakçı üçün xoş anlarla və unudulmaz xatirələrlə yaddaşlara həkk olundu və əsl bayram tədbirinə çevrildi.

Milli Yaylaq Festivalına konsert proqramı ilə yekun vuruldu. Beləliklə, II Milli Yaylaq Festivalı minlərlə iştirakçı üçün xoş anlarla və unudulmaz xatirələrlə yaddaşlara həkk olundu və əsl bayram tədbirinə çevrildi.

Milli Yaylaq Festivalına konsert proqramı ilə yekun vuruldu. Beləliklə, II Milli Yaylaq Festivalı minlərlə iştirakçı üçün xoş anlarla və unudulmaz xatirələrlə yaddaşlara həkk olundu və əsl bayram tədbirinə çevrildi.

Elsən YƏHYAYEV, "Azərbaycan"

"Reket jurnalistikası" ilə məşğul olanların cinayətkar əməlləri ifşa edilməlidir

Azərbaycan mətbuatı yarandığı gündən çox çətin sınaqlardan keçib. Tarixin müəkkəb, qarışıq dövrlərində də bu peşəyə könül verənlər onun adını uca tutublar.

Maddi sıxıntılara üzləndiyi, savadlı kadrların, oxucuların azlığından gileyli olduğu, hücrət, mətbəə problemləri ilə qarşılaşdığı vaxtlarda da Azərbaycan mətbuatı öz sənətinə qoruyub saxlayıb. Jurnalist peşəsini seçənlər vətənin inkişafı, onun parlaq gələcəyi naminə daim yazıb-yaradıblar. Cəmiyyətin, ölkənin uğurlarını da, nöqsan və problemlərini də peşəkarlıqla qələmə alıb işıqlandırılıblar.

Jurnalistika tarixən cinayət və cinayətkarlığa qarşı da mübarizənin ön sıralarında dayanıb. Təbii ki, bu gün cinayət əməli olan "reket"lə jurnalistikamın da adının yanaşı işləndiyini eşidib görürük.

Azərbaycanın baş prokuroru Kamran Əliyev "reket jurnalistikası"nın cinayətkar fəaliyyətə keçməsinə vurğulayıb. Baş prokuror "reket jurnalistikası"nın yalnız jurnalistikaya aid olmadığını deyərək qatırdı: "Reket jurnalistikası da şərti termindir. Əslində, burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bəzən jurnalist fəaliyyətindən istifadə etməklə, yaxud da jurnalistlərin öz fəaliyyəti zamanı bu hallar baş verir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən sosial media istifadəçiləri tərəfindən də bu kimi hallara yol verilir. Konkret olaraq qanunda bunun adı hədə-qorxu ilə tələb etmə adlanır. Belə hallar yolverilməzdir. Artıq bu, jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, jurnalistika da deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik. Bu kimi faktları aşkarlayıb, şəxsləri məsuliyyətə cəlb edirik".

Bu gün ölkəmizdə çoxsaylı çap, internet mediası fəaliyyət göstərir. Azərbaycan media qurumunun, eləcə də xəbər portallarının yaradılmasında məhdudiyyət yoxdur. Eyni zamanda respublikamızda internetdən, sosial şəbəkələrdən geniş istifadə imkanları mövcuddur. Hər kəs sosial şəbəkələrdə fikirlərini, rəylərini sərbəst ifadə etmək imkanına malikdir.

Amma təəssüf hissi ilə qeyd etməliyik ki, yaranmış bu imkanlardan sui-istifadə edənlər də mövcuddur. Söz azadlığı məsuliyyətsizlik demək deyil. Unutmaq olmaz ki, kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdən yayılan məlumatları yalnız dostlarımız oxumur. Müstəqil Azərbaycan dövlətinin inkişafı, dünyada tanınması üçün hər kəs bacardığını etməlidir. Bu mənada həmkarlarımızın özünə daha böyük iş düşür. Jurnalist öz məsuliyyətini dərək etməlidir. Peşə etikasını gözəməli və qanunlara riayət etməli onun həm də peşə, vəzifə borcudur. Unutmaq olmaz ki, hər bir jurnalist yalnız çalışdığı, əmək haqqı aldığı redaksiyanın tapşırıqlarını yerinə yetirən əməkdaş deyil. O, media nümayəndəsi kimi, yazdığı, səsləndirdiyi hər bir sözə, fikrə, eləcə də davranışlarına diqqət, məsuliyyətlə yanaşmalı bacarmalıdır.

Digər tərəfdən, jurnalistikamın gücündən öz şəxsi mənafeyi, məqsədləri üçün istifadə edənlər, şəhər-böhtandan çəkinməyənlər bu peşənin adına xələl gətirirlər. Bəziləri adını jurnalist qoyub bu sahəyə yalnız soyğunçuluq, şantaj etmə

rək pul qazanmaq məqsədilə gəlir. Belələrinin cinayətkar əməlləri ifşa olunmalıdır. Peşəkar jurnalistlərin özləri də bu cür "həmkarlar"a qarşı barışmaz mövqedə dayanmalıdırlar. Bu, üzdənirəq "jurnalistlərin" in müqəddəs jurnalistika peşəsinin üzünə kölgə salmalarına, mənfə rəylər formalaşdırılmasına imkan vermək olmaz. "Reket jurnalistikası" ilə məşğul olanların şantajı ilə üzülənlər də öz hüquqlarını bilməlidirlər. Belə hallarla qarşılaşanlar dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

"Reket jurnalistikası" ilə məşğul olanlar çox zaman yalnız ayrı-ayrı vətəndaşları, vəzifəli şəxsləri "ifşa" etməklə, şantaj əl atmaqla kifayətlənirlər. Onlar bəzən uydurma, yalan xəbərlər yaymaqla, necə deyirlər, düşmənin dəyirmanına su tökürlər. Əsası bu prosedurlar sosial mediada baş verir.

Əgər reketlik, şantaj yolu ilə qazanc əldə etmək niyyətində olanlar məqsədlərinə çatmasalar, əksinə bəd əməllərinə görə hüquq-mühafizə orqanları qarşısında cavab vermək məcburiyyətində qalsalar, çəkinməyəcəklər. Hər kəs bilməlidir ki, reketçilik fəaliyyəti hədə-qorxu ilə tələb etmə faktını təsdiqləyən hərəkətlər, ümumiyyətlə, jurnalistika ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar əməldir. Və şəxsi jurnalistika peşəsinə xələl gətirən, ləkə vuran bu cür əməllərə qarşı yalnız hüquq-mühafizə orqanları, peşəkar jurnalistlərin özləri, həmçinin şantajçı uğurlar deyil, bütövlükdə cəmiyyət barışmaz olmalıdır.

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

Əbu-Dabidə təşkil olunacaq Qlobal Media Konqresi ilə bağlı İslam ölkələrinin informasiya agentlikləri üçün onlayn formatda təqdimat keçirilib

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli İnformasiya Agentlikləri Birliyi (UNA) bu il noyabrın 15-17-də Əbu-Dabidə şəhərində təşkil olunacaq Qlobal Media Konqresi ilə bağlı təqdimat keçirib.

Onlayn formatda keçirilən təqdimatda AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın Şura üzvü Aslan Aslanov iştirak edib. Eyni zamanda tədbirə UNA-ya üzv 40-dən çox agentliyin rəhbərləri və nümayəndələri qatılıblar.

UNA-nın baş direktorunun vəzifələrini icra edən Məhəmməd Əbd Rəbbi Əl Yamı məlumat verib ki, Qlobal Media Konqresi Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Şeyx Mənsur bin Zayed Əl Nəhyanın himayəsi altında WAM İnformasiya Agentliyinin təşkilatlığı ilə keçiriləcək. "Media sənayesinin gələcəyinin formalaşması" mövzusunda keçiriləcək konqres dünyada informasiya sənayesi ilə tanışlıq və cəmiyyətlərin davamlı inkişafında əsas amilə çevrilən bu sahənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün mühüm qlobal platforma hesab edilir. Tədbirə 200-dən artıq media qurumu rəhbərinin, 1200-dən çox nümayəndənin qatılacağı nəzərdə tutulub. Konqres çərçivəsində təşkil olunacaq panel sessiyalarda tanınmış media ekspertlərinin, xəbər agentliklərinin nümayəndələrinin çıxış edəcəyi gözlənilir. Konqresin məqsədi dünya mediasının gələcəyinin çərçivəsini və xüsusiyyətlərini müəyyənləşdirməkdə əsas rol oynayan mütərəqqi həllərin müzakirəsi, beynəlxalq və regional miqyasda mediannın hazırkı vəziyyətinə baxış və bu sahənin inkişafı üçün innovativ yanaşmaların nəzərdən keçirilməsidir.

Təqdimat zamanı konqresdə informasiya agentlikləri üçün yaradılacaq şərait, təcrübə mübadiləsi, işğır əlaqələrinin qurulması imkanları diqqətə çatdırılıb.

"Ərəb dili" dərsliyi nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvəsal Məmmədovun müəllifi olduğu "Ərəb dili" dərsliyi nəşr olunub.

Dərslik Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin "Dinşünaslıq" və "İslamşünaslıq" ixtisasları üzrə təhsil alan I-II kurs tələbələrini üçün tərtib olunub.

Kitabda qarşıya qoyulan başlıca məqsəd ərəb dili üzrə oxu, yazı və tərcümə bacarıqlarını formalaşdırmaq, tələbələrə müasir ərəb dilinin lazımı səviyyədə mənimsənilməsinə təmin edəcək məlumat bazası yaratmaqdır.



Kitab 20 dərstdən, əksəriyyəti dini mövzulara aid 12 mətn və ərəbcə-azərbaycanca qsa lüğətdən ibarətdir. Mövzular sadədən-mürəkkəbə, asandan-çətinə doğru bölüşdürülüb. Belə ki, leksik-qrammatik mövzuları ilk semestr üçün çox asan, ikinci semestr üçün orta-çətin, üçüncü və dördüncü semestrlər üçün nisbətən çətin olaraq seçiyyətləndirmək mümkündür. İyirmi dərstdən ibarət olan kitabda ərəb dilinin fonetikasi, morfolojiya və sintaksisi tələbələrə lazımı söz ehtiyatını formalaşdıracaq nümunələr (sözlər və cümlələr) əsasında praktik şəkildə öyrədilir.

Hər bir qrammatik mövzuya dair seçilmiş tapşırıqlar tələbələrə praktik və nəzəri biliklərin möhkəmləndirilməsinə xidmət edir. Dərslərdən yalnız İlahiyyat fakültəsi tələbəri deyil, həmçinin ərəb dili ilə maraqlanan hər kəs faydalana biləcək.

"Azərbaycan"

◆ 2 Avqust Azərbaycan Kinosu Günüdür

"Azərbaycanfilm-100" tammetrajlı bədii film ssenari müsabiqəsinin qalibləri mükafatlandırılıb

Avqustun 1-də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının elan etdiyi "Azərbaycanfilm-100" tammetrajlı bədii film ssenari müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Kinosu Günü həsr olunmuş tədbirdə müsabiqə qalibləri mükafatlandırılıb.

Kino sahəsinin cəmiyyətin və mədəniyyətin inkişafında böyük rolu olmasından söhbət açan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev kinonun cəmiyyətə müstəsna təsirlərindən danışdı: "Biz istəyirik ki, Azərbaycan kinosu Azərbaycan cəmiyyətinin inkişafında özünü səfərbər etsin və kinonun Azərbaycan mədəniyyətinin daşıyıcısı olsun. Mədəniyyət Nazirliyi olaraq kinonun inkişafı üçün səfərbər olmuş və bu istiqamətdə lazımı işlər, yeni layihələr görməyi hədəfləmişik. Bu yanaşmanın da əsas amilləri var, ilk olaraq hədəfimiz kino infrastrukturunu, eləcə də sənaye baxımından investorların bu sahəyə cəlb olunmasınıdır. Yalnız bu halda kino sahəsi inkişaf yolunu tuta bilər. Mədəniyyət Nazirliyinin prioritetlərindən biri kino sənayesinin inkişaf etdirilməsi və Azərbaycan mədəniyyətində rolunun gücləndirilməsidir. Tariximizini yeni səhifəsində bizim əsas mövzumuz hər sahəsində



olan zəfərimizdir. İnstitusional bazanın möhkəmləndirilməsi kimi ən böyük nailiyyətimiz Azərbaycan Kino Agentliyinin yaradılması haqqında Prezident İlham Əliyevin imzalamış olduğu müvafiq fərmandır. Bizim Azərbaycan Kino Agentliyinə ümidlərimiz çox böyükdür. İstəyirik ki, kino sahəsi bir sənaye olsun və həm peşəkarlar, həm də investorlar üçün cəlbədiçisi olsun. Mədəniyyət Nazirliyi bu yönündən təkmilləşdirilməsi ilə bağlı işlər aparır. Vacib məsələlərdən biri də kadr potensialının prioritetlərdən biri kino sənayesinin inkişaf etdirilməsi və Azərbaycan mədəniyyətində rolunun gücləndirilməsidir. Tariximizini yeni səhifəsində bizim əsas mövzumuz hər sahəsində

Tədbirdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının yeni loqo və veb-saytı təqdim edən kinostudiyamızın mətbuat katibi Ramil Ələkbərov bildirdi ki, loqonun xarakteristik xüsusiyyəti təmsil etdiyi şirkətin kimliyini, həmçinin təmsil etdiyi sənayesinin ən mühüm komponentlərini ifadə edir. Yeni simbol həm də incəsənətdə istifadə olunan "Qızıl nisbət"i təmsil edir". R.Ələkbərov həmçinin vurğulayıb ki, "Azərbaycanfilm" Kinostudiyasının veb-saytı üzərində də iş aparılır: "Saytda kinostudiyamızın tarixi, strukturu, göstərdiyi xidmətlərlə yanaşı, geniş filmlərlə

nəzərdə tutulub ki, burada istehsal olunan filmlər haqqında informasiya əldə etmək və filmləri verilən link vasitəsilə izləmək mümkün olacaq. Saytın ingilis dilində versiyası üzərində iş aparılır. 2023-cü ildə "Azərbaycanfilm" Kinostudiyasının 100 yaşını tamam olub. Əlbəttə, bu münasibətlə ilboyu müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur", - deyərək R.Ələkbərov bildirdi.

Xatırladaq ki, iyunun 1-dən etibarən "Azərbaycanfilm-100" tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan olunmuşdu. Ümumilikdə göndərilən 60 ssenaridən müsabiqə şərtləri ilə uyğunlaşan 53 ssenari dəyərləndirilib. "Azərbaycanfilm" Kinostudiyasının nəzdində yaradılan Ekspert Şurasının qərarı ilə "Azərbaycanfilm-100" ssenari müsabiqəsinin qalibləri açıqlanıb. Onlar xüsusi diplomlar və pul mükafatı ilə təltif edilib.

Müsabiqədə birinci yeri "Supərisi" ssenarisi ilə Mirsadiq Ağazadə, ikinci yeri "Axırıncı palata" ssenarisi ilə Türkan Hüseyn, 3-cü yeri isə "Zirzəmi" adlı ssenarisi ilə Nicat Dadaşov tutub.

Tədbirdə həmçinin Mədəniyyət Nazirliyi növbəti peşə bayramı münasibətilə bir qrup kinematografçı və kino veteranını da mükafatlandırdı. Ümumilikdə 21 nəfər kinematografçıya fəxri fərman və mükafatlar təqdim olunub.

İndi yaxşı filmlərə daha böyük ehtiyac var

"Həyat bir kinoya bənzəyir", "Onun həyatı kino lenti kimi gəlib gözlərim önündən keçdi" və yaxud "Hər şey birdən baş verdi. Sanki bir kinonu seyr edirdim" kimi leksikonumuzda daxil olub gündəlik həyatımızda işlədiyimiz cümlələr kino sənətinin tək incəsənətimizin, mədəniyyətimizin bir növü olmadığını, eyni zamanda gerçək həyata daha yaxın olduğunu oyanı ifadə edir. Bütün bunları həm də kinonun yüksək inkişaf yolu keçərək qazandığı uğur da hesab edə bilərik.

Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıraraq, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Onun bir üstünlüyü də ayanılıyındadır, inandırma gücündə və təsirə malik olmasıdır.

Dünyada hər il dekabrın 28-də Beynəlxalq Kino Günü qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümier qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdiyi qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər.

Lümier qardaşları hesab edirdilər ki, kino həyat səhələrinin nümayişində başqa bir şey deyil və olmayacaqdır. Ona maraqlı təzliklə sönməkdədir. Amma tamamilə bunun əksi baş verdi. İnsanların kinoya olan marağı həyata olan maraqla qorunur. Kino həyatımızın bir hissəsinə çevrildi.

Kino həyata vəsiqə aldıqdan sonra 1898-ci ildə fransız əsilli fotoqraf və kinooperator Aleksandr Mişon tərəfindən Azərbaycanda ilk dəfə "Bibiheybətə neft fontanı yangını", "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" kimi bir neçə sənədli kinostujetlər çəkildi. Bununla da Azərbaycan kinematografiyasının əsası qoyuldu. Həmin il avqustun 2-də bu filmlər xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara nümayiş etdirilmişdir.

Azərbaycan XI Qızıl Ordu tərəfindən işğal olunduqdan sonra ölkəmizdə kinonun yeni inkişaf mərhələsi başlanmış, kinematografiya yeni ideologiyaların güclü təbliğat vasitəsinə çevrilmişdir. Reportaj sosiyyəti "XI Qızıl Ordu hissələrinin Bakıya gəlişi", "Sovet Azərbaycanının birinci ildönümü", "Bakıda Şərq xalqlarının birinci qurultayı", "Pyotr meydanında iməcilik" və digər xronikal lentlər Sovet Azərbaycanı kinonun ilk nümunələridir.

Milli düşüncə və milli ruhlu ilk kino

Kino tariximizin əsası 1895-ci ildə qoyulsa da, əslində, ilk milli kinonun tarixi 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi ilə başlayır desək, səhv etmərik. Buna qədər çəkilən filmlərdə milli ruh, düşünce yox idi desək, qəbahət etməmiş olarıq. Xatırladaq ki, "Arşın mal alan" filmi SSRİ dövründə ilk dövlət mükafatına layiq görülmən əlavə olaraq, sonrakı illərdə Üzeyir bəy yaradıcılığının ən gözəl nümunələrindən olan "O olmasın, bu olsun" filmi çəkilib.

Azərbaycan filminin əsas inkişaf tarixinin 1969-cu ildən sonrakı dövrlə bağlı olması heç də təsadüfi deyil. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan mədəniyyətində, incəsənətində, ədəbiyyatında təkamül dövrü başladı. 1976-cı ildə Ulu Öndər Heydər Əliyev "Kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncama əsasən, o zaman valyuta hesabına kino avadanlıqları alındı. 1970-ci ildən başlayaraq ölkəmizdə bir-birinin ardınca sürətlə yeni ekran əsərləri yaranmağa başladı. Azərbaycan kinosu özünün yeni inkişaf dövrünə qədəm qoydu. Respublikamızda yeni kinoteatrlar tikildi, kino sahəsində kadrların hazırlanmasına diqqət artdı.

Milli kinonun qızıl dövrü

Ötən əsrin 70-80-ci illərini milli kinonun qızıl dövrü də adlandırmaq olar. Bu illərdə bir-birinin ardınca maraqlı, yüksək keyfiyyətli kinolar ərəşə gəldi. Azərbaycan filmləri təkə respublikamızda yox, SSRİ-nin müxtəlif yerlərində nümayiş etdirilib, geniş tamaşaçı auditoriyası qazanırdı. Hətta filmlər o qədər cəlbədiçisi olurdu ki, tamaşaçıları özlərinə film qəhrəmanlarına bənzətməyə çalışırdılar. Tarixi, vətənpərvərlik mövzusunda çəkilmiş filmlər gənc nəslin təlim-təربiyəsində, onların kamil insan kimi formalaşmasında önəmli rol oynayırdı. Bu gün tamaşaçıların yaddaşına möhürünü vurmuş "Ba-



bək", "Nəsimi", "İstintaq", "Dəli kür", "Yeni məzə bəşəriyyətinin", "Arxadan vurulan zərbə", "Dədə Qorqud", "Mehman", "Bir cənub şəhərində", "Uzaq sahillərdə", "Böyük dayağ", "Atlari yohərəyain", "Yeddi oğul istərəm", "Ulduz", "Ad günü", "Babamın babasının babası", "Papaq", "Onu bağışlamaqla olarmı?", "Tütək səsi", "Telefoncu qız" və adını çəkmədiyimiz onlarla film mədəniyyət tariximizdə əbədi yaşayacaq hüquq almış filmlərdir. O dövrdə çəkilən filmlərdən danışarkən bir faktı da qeyd etməyi vacib sayırıq. Sovet dövründə çəkilən filmləri tamaşaçı yaddaşına həkk olunan filmlər də adlandırmaq olar. Tamaşaçıları indiki də o dövrdə çəkilən filmlərdən sitat götürür, oradakı sözlərdən, fikirlərdən afəzizim kimi istifadə edirlər.

Müstəqillik dövrünün filmləri

Təəssüf ki müstəqillik dövründə çəkilən filmlər haqqında bunları söyləməkdə çətinlik çəkirik. "Fəryad", "Dolu" filmləri istisna olmaqla bu illərdə çəkilən filmlərdən birinin adını hər hansı bir tamaşaçının xatırladığına rast gəlmirik. Bu illərdə çəkilən əksər filmlərdə bir natamamlıq olduğunu ən sadə tamaşaçı belə hiss edir.

Tanınmış serial rejissoru Rövşən İsaq bugünkü filmlərdən danışarkən dedi:

"Filmlər o zaman yadda qalan olur ki, tamaşaçı ekranda ona nəql olunan hekayənin təbiiyyətinə heyran qalır, izlədiyi filmin qəhrəmanlarını ruhən özünə yaxın hiss edir. Yəni həyat həqiqətləri ilə ekran həqiqətləri vəhdət təşkil edir və bu zaman tamaşaçı sözün yaxşı mənasında baxdığı filmə təslim olur, yaddaşına yazılır. Əks təqdirdə tamaşaçı belə sual yaranır: Mən nəyə baxdım? Hətta tamaşaçı bəzən seyr etdiyi zəmanəyə baxdığını unudur..."

Kino günü ilə bağlı görüşüb söhbət etdiyimiz digər mütəxəssislər də maraqlı fikirlər səsləndirdilər. Azərbaycan Kinematografçılar İttifaqının sədri Rasim Balayev sualımıza cavablandırarkən kinonun bu gününü "reanimasiyada yatan ağır xəstə"yə bənzətdi. Xalq artisti onu da dedi ki, "Vəziyyəti ağır olsa da, kinomuz hələ ölməyib. Onu müalicə edib həyata qaytarmaq mümkündür. Cənab Prezidentin son günlər yeni kino agentliyinin yaran-

ması haqqında verdiyi fərman deməyə ümid verir ki, yaxın günlərdə bütün sahələrdə olduğu kimi, kinoda da uğurlu yeniliklərin şahidi olacağıq. Çox ciddi hadisələrin baş verdiyi bir zamanda yaşayıyıq. Xalqımız, dövlətimiz şəxsiyyət və qədrini xatırladığı bu böyük qələbə, torpaqlarımızı azad edərək qəhrəmanlığı göstərən oğullarımızın həyatı, şücaət bədii əsərlərə, ekranlara gətiriləcək. Bu qələbə təkə ordumuzun qələbəsi kimi həyatımızda qalmamalıdır. Həm də bu, ədəbiyyatımız, sənətimizin, musiqimizin də qələbəsi olmalıdır".

Kinorejissor Rusiz Həsənoğlu isə bir qədər fərqli düşüncə. O, söhbət zamanı bildirdi: "Kinomuz SSRİ dövründəki kimi olmasa da, çox uğurlu layihələrə imza atılıb. Xüsusilə Rövşən İsaqın, Rövşən Ağayevinin, Namiq Ağayevinin gördüyü işlər kinomuzun uğurlu gələcəyindən xəbər verir".

Hər dövrün öz qanunları var. Bu gün insanlar yaradıcılıq biznesi ilə məşğul olurlar. Öz beyinlərinin məhsullarını "bazar" çıxarırlar. Bu bir reallıqdır ki, bütün sahələrdə olduğu kimi, "kino bazarı" da öz şərtlərini bu fəaliyyət növü ilə məşğul olanlara diktdir. Kino ilə məşğul olan insanlar da o şərtləri qəbul etmək məcburiyyətində qalırlar. Bu məqamda haqlı olaraq önəmli sual yaranır: Sənət sənət üçün olmalıdır, ya bazar qanunlarına tabe edilməlidir? Rejissor Rövşən İsaq sualımıza belə cavablandırdı:

"Bizim bir atalar sözlümüz var. Deyir, "malın mal olunca, bazarın bazar olsun". Yəni bazar tələbkar bazar olsa, sənət bazara işləyəcək, əslində, həm də sənət üçün işləyəcək. Bu gün Azərbaycanda neçə kinoteatr var? Barmaqla saymaq olar. Onun da böyük əksəriyyəti Bakıda yerləşir. Gəncədə və digər böyük şəhərlərdə, ümumiyyətlə, bir və ya iki kinoteatr olar, ya olmaya. Yəni artıq biz sənətin bazara işləməyindən danışa bilmərik. Qaldı sənətin sənət üçün işləməyi... Sənət üçün çəkiləcək filmə maliyyə qaynağı tapmaq günün nömrə çığı çırılcaq nəsə axtarmağa bənzəyir. Ona görə də ilk salınacaq cavabmda dedim ki, kinomuzun yaxşı gələcəyinə ümid edək. Həm bazar olsun, həm sənət. Bu gün Azərbaycanda kino günüdür. Ömrünü bu sənətə həsr etmiş, adını milli mədəniyyətimizin tarixinə, xalqımızın yaddaşına yazmış sənətkarlar var. Peşələri ilə qürur duyulan, onu yaşadan və yaşaması üçün çalışan kino işçilərini peşə bayramları münasibətilə təbrik edirik.

Elsən QƏNİYEV, "Azərbaycan"



Koronavirus təhlükəsi səngimir

Bəzi ölkələrdə kəskin artım, bəzilərində isə azalma müşahidə edilir

Ötən həftə dünyada 6,6 milyon nəfər COVID-19-a yoluxub. Həftə ərzində təxminən 15000 koronavirus xəstəsi vəfat edib. Yoluxma göstəricisi ölkələr üzrə ciddi şəkildə fərqlənir.

Bəzilərində ciddi artım, digərlərində isə kəskin azalma baş verib. ABŞ, Almaniya, İndoneziya və Malayziyada yoluxma kəskin artdığı halda, Braziliya, Meksika, Fransa və İtaliyada azalma müşahidə olunur.

Qərbi Balkan ölkələri də COVID-19 infeksiyasına yoluxma hallarının artdığı ölkələr sırasındadır. Bu da səhiyyə orqanlarını hərəkətə keçirir. Virusun yoluxma sayında ən böyük artımı yaşadığı Serbiyada hər iki təstdən birinin nəticəsi müsbət olub.

Tibbi maskadan məcburi istifadə qaydası yenidən tətbiq olunub

Turizm mövsümünün təsiri ilə epidemiya vəziyyətinin pisləşdiyi Monteneqroda koronavirus gündüzlük yoluxma hallarının sayı mini keçib. Bu səbəbdən dövlət və səhiyyə müəssisələrində, yəni qonaq otaqlarında məntəqələrdə və markeklərdə 15 gün müddətində maskadan istifadə tələbi qoyulub.

Bosniya və Herseqovinada isə hər gün orta hesabla 500-dən çox insan COVID-19-a yoluxur. Ölkənin səhiyyə müəssisələrində

də tibbi maskadan məcburi istifadə qaydası yenidən tətbiq olunub.

Son həftələr dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a yoluxanların sayında artım olmasa, ölüm hallarının qeydə alınması müəssisələrdə narahatlıq yaradır. Buna səbəb kimi bir sıra faktorlar nəzərdən keçirilir. Belə ki, istirahət mövsümü olduğu üçün ölkəyə turistlərin gəlməsi, vətəndaşlarımızın digər ölkələrə gediş-gəlişi, habelə isti hava ilə əlaqədar insanların sıx olduğu yerlərdə maskalardan istifadə edilməməsi yoluxanların sayının yenidən artmasına yol açır.

Ən effektiv üsul hələ də vaksinasıya hesab edilir

Pandemiyanın ilk günlərindən dövlətimiz qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi sayəsində vəziyyəti nəzarət altında saxlamağa nail oldu. Virusla mübarizədə Azərbaycan uğurlu və məqsədyönlü siyasəti ilə bir çox ölkələrə nümunə göstərərək Cənubi Qafqazda peyvəndin tətbiqi edildiyi ilk ölkədir. Belə ki, ölkəmizdə 2021-ci il yanvarın 18-dən koronavirusa qarşı peyvəndləmə aparılır.

Vaksinasıya prosesi Azərbaycanda bu gün də uğurla davam etdirilir. Respublikamızda epidemioloji vəziyyət sabit idi. Lakin əhali arasında infeksiyaya yoluxma sayındakı kəskin artım, hətta virusa bağlı ölüm hallarının yenidən yaşanması ilə na-

rahatlıq yaranır. Odur ki, peyvəndləmələrin sayında müsbət dinamikanın şahidi oluruq. Statistika nəzər yetirdikdə deyə bilərik ki, son həftələr gün ərzində 2 minə yaxın insan peyvənd olunur.

COVID-19-un yayılmasının əsas yollarından biri hava yolu ilə keçən tənəffüs damcılarıdır. Bu, fiziki məsafə saxlamağın nə üçün vacib olduğunu göstərir. Amma izdihamlı ictimai yerlərdə fiziki məsafəni saxlamaq həmişə mümkün olmur və belə hallarda tibbi maskadan istifadə vacib hesab edilir. Tibbi maskadan düzgün istifadə də mühüm amillərdəndir. Tibbi maska ağız və burnu tam örtməlidir. Bəzifəlik tibbi maskalardan təkrar istifadə etmək olmaz. İstifadə müddəti isə iki saatdan artıq olmamalıdır. Maskanın ağızla təmasda olan hissəsinə toxunulmamalı, çıxarkən isə iplərinin arxa hissəsindən tutmaq lazımdır. Çıxarıldıqdan sonra əllər mütləq antiseptiklə dezinfeksiya edilməli, yaxud sabunla yuyulmalıdır.

Əgər maskanı çıxarmağı və gün ərzində yenidən istifadə etməyi planlaşdırırıqsa, onu saxlamaq üçün mütləq təmiz, ağzi bağlanan paketlərdən istifadə etməliyik.

Koronavirusa yoluxma sayında artımı nəzərə alaraq həkimlər hamını ehtiyatlı olmağa çağırırlar. Son iki il ərzində müşahidə etdiyimiz xəstəliyin gedişi, virusun mutasiyaları, yeni ştammlar meydana çıxması diqqətli və tədbiri olmağı vacib edir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"



Erməni anaları etiraza qalxdılar

"Övladlarımızın başqa ölkənin torpaqlarında hərbi xidmət keçməsi yolverilməzdir"

Düşüdü ağır sosial-iqtisadi böhrandan hələ də xilas ola bilməyən Ermənistanda siyasi durum getdikcə daha gərgin xarakter almışdır. Məvcud hakimiyyətə qarşı etiraz aksiyalarının çoxalması bunun ən real təsdiqidir.

Etiraza çıxanlar hakimiyyətin siyasətinin yanlış olduğunu və ölkənin sürətlə uçuruma doğru yuvarlandığını bildirir və bu səbəbdən Paşinyan hakimiyyətinin heç də uzun olmayacağını bəyan edirlər. Bütün bunların fonunda Ermənistanda yeni etiraz aksiyalarının başlanılması gözlənilir.

Yaranmış durumdan istifadə etməyə çalışan müxalifət Paşinyan iqtidarına qarşı təzyiqləri artırmaqla məşğuldir. Belə vəziyyətdə hakimiyyət üçün daha bir ciddi problem orduda ölmüş hərbi qulluqçuların valideynlərinin dövlət qurumlarının qarşısında mütəmadi olaraq keçirdikləri aksiyalardır.

Qeyri-dünya şəraitində ölənlərin valideynləri etiraz aksiyasında bildirirlər ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq yüksək tempə artır. Orduda problemlər dövlətə həddə çatıb. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Əsgərlər komandirlərini və özlərindən rütbəyə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir.

Bu yaxınlarda erməni anaları xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporuna müraciət edərək, övladlarının Azərbaycan ərazilərində hərbi xidmətə məcbur edildiyini bildiriblər. Erməni anaların sözlərinə görə, itkin düşən hərbiçilər Ermənistan hakimiyyəti tərəfindən fərarə kimi təqdim edilir. Müharibə zamanı həlak olan hərbiçilərin valideynləri baş nazir Nikol Paşinyanın açıqlamalarının araşdırılması və ona qarşı cinayət işinin açılması tələbi Ermənistan Baş Prokurorluğuna



da müraciət ediblər. Erməni anaları övladlarının başqa ölkənin torpaqlarında hərbi xidmət keçməsinin yolverilməz olduğunu bildirir və onların övladlarının boşuna müharibələrdə itirilməsinə qarşı çıxırlar. Onlar, nəhayət ki, bölgəyə sülhün gətirilməsinin vacibliyini vurğulayırlar.

Erməni anaları deyirlər: "Ermənistan cəmiyyəti indi anlayır ki, Azərbaycan öz torpaqlarını geri alıb və həmin ərazilərdə Ermənistan qaytaran deyil. Övladlarımızın başqa ölkənin torpaqlarında hərbi xidmət keçməsi yolverilməzdir".

Erməni anaları övladlarının Azərbaycan torpaqlarında qanunsuz hərbi xidmətə cəlb edilməməsi üçün Ermənistan hakimiyyətinə güclərini çatdırdığını, buna görə erməni diasporuna ümid bağladıklarını bildiriblər.

Ölkədə yoxsulluğun dərinləşməsi və ilin əvvəlindən başlamış, dayanmayan inflyasiya fonunda Ermənistan hakimiyyəti müqaviləli hərbiçilərin məzalarının artırılması üçün də gözcərpən addımlar atmayıb. Hərbiçilərin sosial şəraiti yox düşürsə, hakimiyyət onların həyatını yaxşılaşdırmaq üçün sözlər göstərmir. Hərbi qulluqçu Qaqik Surenyan deyib ki, bu gün erməni müqaviləli hərbi qulluqçu ailəsinin minimum yaşayış şəraitini təmin etmək üçün kifayət qədər məhsul almır: "Ya da biz ilanların, əqrəblərin içində iş-

ləyirik, torpaq və əlaqə otları ilə mübarizə aparırıq, amma patruldan və ya avtobus sürücüsündən daha az məhsul alır. Hökumətimiz bütün bunları bilməlidir. Mövqələrdə kreditlər və borclar haqqında düşüncələr, məhsul çox aşağıdır".

Orduda xəstəlik və səfalət olmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuların müalicə etmək üçün Ermənistanda nə maddi vəsait, nə də yer çatır. Bu isə xəstələrdən ölənlərin əsgərlərinin sayının artmasına səbəb olur. Qarşıdakı dövr ərzində Ermənistan ordusunda vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Çünki ordunun maddi təminatı üçün Ermənistan hakimiyyətinin bütün resursları tükənmişdir. Belə vəziyyətdə orduda fərarilik hallarının miqyasının daha da genişlənməyi gözlənilir.

Bu günlərdə Ermənistan ordusunun hərbi hissələrindən birində komandirin vəzifə səlahiyyətlərini aşması səbəbindən baş verən cinayət nəticəsində tabor komandiri gənc zabiti döyüb. Bildirilir ki, yeni xidmətə başlayan leytenant Armen Manosyan tabor komandirinin qanunazidd hərəkətlərinə və təhqirlərinə etiraz etdiyi üçün döyüldü. Komandanlıq döyülmə faktını ört-basdır etmək istəyir. Fiziki və mənavi təhqirlərə məruz qalan leytenant A.Manosyan xidmət yerinin dəyişdirilməyəcəyi təqdirdə hərbi prokurorluğa şikayət edəcəyini bildirib.

Yaranan belə acınacaqlı vəziyyətlərdən qorxuya düşən valideynlər indi müxtəlif üsullarla övladlarını hərbi xidmətdən yayındırmağa çalışırlar. Ən geniş yayılmış üsul isə erməni gənclərinin hərbi çağırış yaşına çatmağa az qalmış xarici ölkələrə, əsasən də Rusiyaya göndərilməsidir. Bu da Ermənistan ordusunun insan resursu baxımından ciddi problemlər yaşamasına təkan verir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 05.08.2022-ci il tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Enerji böhranı getdikcə daha da qloballaşır

Neft və qazın qiymətinin artması əksər ölkələrin iqtisadi tələtümüzlə üzlaşməsinə səbəb olub

Avropa qitəsini həyəcənli enerji böhranı gözləyir. Ancaq bəla təkcə Avropaya gəlmir. Neft və qazın daim qalxan qiymətləri artıq aylardır ki, bütün dünyada kaos yaradıb və ekspertlər bu barədə ciddi xəbərdarlıq edirlər. Qeyd edilir ki, özəb çəkən təkcə Avropa və ABŞ deyil - yüksək qiymətlər bütün dünyaya ziyan vurur.

Yanacaq qıtlığı və elektrik enerjisinin kəsilməsi səbəbindən Ekvadordan Cənubi Afrika qədər ixdalat asılı olan ölkələr iqtisadi tələtümüzlə üzlaşır və onların hökumətləri hərəkətə gətirməyə çalışırlar. Bir sıra dərindən böhranlardan əziyyət çəkən Şri-Lankada kəskin qıtlıq yaranıb. Bu, hökuməti əhaliyə evdən işləməyi tapşırmağa məcbur edib. Panama isə kəskin qiymət artımı ilə bağlı başlayan etiraz nümayişlərindən sarsılıb.

ABŞ-dəki Kolumbiya Universitetinin enerji üzrə eksperti Ceyson Bordoff hazırda ilk qlobal enerji böhranının yaşandığını bildirir. O, qeyd edib ki, kəskin dünyanı, demək olar ki, bütün regionlarını və enerji mənbələrini vurub. Dağalanma effekti hər yerdə müşahidə olunur və on ağır günlər hələ qarşıdadır.

Rusiya-Ukrayna münaqişəsindən əvvəl də bazarlar ciddi çatışmazlıq içində idi. Bu, bir sıra amillərin birləşməsinin nəticəsidir: pandemiya, tədarrük zəncirlərindəki ləngimələr və iqlim sarsıntıları... Vəziyyət Rusiyadan qaz ixracının azalması ilə daha da gərginləşib, buna görə də Avropa enerji resurslarını başqa yerdə axtarmağa məcbur olub. Bu isə dünya bazarlarında qiymətləri daha da artırıb. İndi iqlim dəyişikliyinə səbəb olduğu ekstremal istilik hava vəziyyəti daha da gərginləşdirir və bunun nəticəsində yaranan problemlər daha da güclənir.

Axıncı döfə 1970-ci illərdə enerji ehtiyatlarının fəlakətli çatışmazlığı (lakin o zaman yalnız neft) yaranmışdı. Daha sonra OPEC bütün neft sənayesini şok dalğası kimi sarsıdan emarqo tətbiq etdi. Bu böhran səbəbindən Beynəlxalq Enerji Agentliyi (International Energy Agency) yarandı və sənayeləşmiş ölkələr gələcək təchizatın pozulmasına hazırlıq üçün strateji ehtiyatlar yaratmağa başladılar. Bu barədə məlumat verən Kolumbiya Universitetində Qlobal Enerji Siyasəti Mərkəzinin əməkdaşı Antuan Half bildirib ki, bir çox inkişaf etmiş ölkənin iqtisadiyyatları və ağır borcu olan ölkələrdə belə bir "ehtiyat yastığı" yoxdur və bu səbəbdən onlar şoklara tamamilə həssasdır. Bu gün tamamilə fərqli ölkələr əziyyət çəkir - kiçik, sürətlə inkişaf edən, getdikcə daha çox enerji tələb olunanlar.

Son həftələr Qana və Kamerunu etirazlar bürüyüb. Nümayişlərin iştirakçıları yanacaq qiymətinin bahalaşmasından və onun qıtlığından narazıdırlar. Eyni hal, yeni enerji qiymətlərinin kəskin artımının tətil və nümayişlərə səbəb olduğu Argentina və Peruda da baş verib.

"Dünyanın ən yoxsul ölkələri onsuz da iqtisadi cəhətdən əziyyət çəkirlər. Onların maliyyə vəziyyəti zəifdir və sadəcə olaraq, enerji haqqını ödəyə bilmirlər. Düşünürəm ki, biz getdikcə daha çox elektrik kəsilməsini görcək. Dünyada gəlişləri az olan, elektrik şəbəkələri etibarsız olan ölkələr elektrik enerjisi ilə təminatda çətinlik çəkəcək", - deyir Bordoff bildirir.

Bəzi ölkələr artıq qaranlıq qorq olub. Məsələn, Cənubi Afrika Respublikası uzun müddətdir ki, öz tarixində ən ağır enerji böhranlarından biri ilə üzlaşsək, elektrik enerjisinin kəsilməsindən əziyyət çəkir. Tez-tez və geniş şəkildə elektrik kəsilməsinin baş verdiyi Kubada da analoji vəziyyət yaranıb.

Belə bir aqibətdən qaçmaq üçün bir çox ölkələr kömürə üz tutub. May ayında enerji böhranı dərinləşdikcə, Hindistan kömür mədənlərindən hasilatı yenidən başlamağı və artımağı qərara alıb. İyun ayında Hindistanın kömür ixdalı rekord həddə çatıb. Ölkənin enerji-

ka naziri Rac Kumar Singh bunun uzun müddət davam edəcəyi barədə məlumat yayıb.

Avropa ölkələri Rusiya neftindən imtina etmək qərarına gəldikdə, onların yerini daha ucuz ehtiyatlar alan Çin və Hindistan tutub. İndi Moskva Pekin üçün ən böyük təchizatçıya çevrilib. Lakin böyük həcmdə istehlak heç də o demək deyil ki, Çin və Hindistan böhran səbəbindən iqtisadi itkilərə məruz qalmır. Rusiya yanacağı ora endirilmə göndərdiyi halda, başqa yerlərdə enerji ixdalı üçün çox baha qiymətlər ödəyirlər.

"Rapidan Energy Group" şirkətinin geosiyasi risklər xidmətinin direktoru Fernando Ferreyranın dediyinə əsasən, Moskva bu ölkələrə gücətlə qiymətlər tətbiq etsə də, burada maliyyə təsirləri Rusiyadan neft ixdalı ilə tam kompensasiya edilmişdir. Qarşıdan gələn qışda, Avropanın Rusiya neftinə qarşı sanksiya tədbirləri tam qüvvəyə mindiyi zaman bu bazarlar yeni sarsıntılarla üzlaşsək.

Ekspertlər qeyd edirlər ki, böhran perspektivləri Rusiya-Ukrayna münaqişəsinin müddəti ilə sıx bağlıdır. Onun dayandırılmasının isə hələ ki, heç bir əlaməti yoxdur. Ferreyranın fikrinə, böhran ancaq münaqişəyə son qoyulanda bitəcək.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2022-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

Lillik	124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq	62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq	31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemə
üzlaşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli
telefonla zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiyanın üzvləri və katibliyin rəhbərliyi maliyyə naziri Samir Şərifova əmis

FİRDOVSI ŞƏRİFOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivli maliyyə naziri Samir Şərifova əmis

FİRDOVSI ŞƏRİFOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Bahadır İmanquliyev BDU-nun professoru Mayis Əliyevə qardaşı

VÜQAR ƏLİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifova əmis

FİRDOVSI RÜSTƏM OĞLU ŞƏRİFOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüquq kafedrasının əməkdaşları Alish Qasımov, Zahid Cəfərov, Əbülfət Hüseynov, Lalə Ələsgərova, Məhərrəm Əliyev, Ülkər Əkbərli, Fəridə Əliyeva, Nərinə Təhməzli və Fəridə Aslanova kafedranın professoru Mayis Əliyevə qardaşı

VÜQAR ƏLİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 539-63-82, 432-37-68
İctimai siyasət şöbəsi - 538-56-60
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb səhifələnməsi,
"Azərbaycan Nəşriyyatı" MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 5678
Sifariş 2139
Qiyməti 40 qəpik